

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: AZSİĞORTA ASC

Hesabat dövrü 01.01.2023 - 31.12.2023

ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	9 754 638,01
A2	birbaşa sığorta üzrə sığorta haqları	7 945 515,61
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	586 678,94
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	1 149 528,72
A5	təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	72 914,74
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	4 585 735,20
A7	İnvestisiya gəlirləri üzrə	2 498 674,49
A8	Subroqasiya gəlirləri	165 870,85
A9	Sair gəlirlər	3 336 635,37
B1	CƏMİ GƏLİRLƏR	20 341 553,92
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	9 795 345,17
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	7 330 094,12
C3	qaytarılan sığorta haqları üzrə	32 240,25
C4	tənzimləmə xərcləri	234 445,80
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	2 145 876,65
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	52 688,35
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	0,00
C8	İşlərin aparılması xərcləri	5 162 190,16
C9	Sair xərclər	3 406 867,33
D1	CƏMİ XƏRCLƏR	18 364 402,66
E1	Maliyyə mənfəəti (zərəri)	1 977 151,26
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	1 977 151,26
E4	Mənfəət vergisi	395 430,25
E5	Hesabat dövründə xalis mənfəət (zərər)	1 581 721,01